



Mustafa Kamal Atatürk - 135
Türkiyə Cümhuriyyəti
Azərbaycanlı gənc tədqiqatçıların
araşdırmalarında



Akademik Z.Xəlilov küçəsi, 23
Telefon: (012) 539 05 35




19-20 may 2016-cı il, Bakı
Respublika tələbə-gənclər konfransı
Təşkilat komitəsi ilə əlaqə: txt_kaf@bsu.edu.az

MÜRACİƏT FORMASI

- *Konfransın dili:* azərbaycan, türk, rus, ingilis
- Tezislər aşağıdakı ünvana göndərilməlidir: txt_kaf@bsu.edu.az
- Məruzənin slayd təqdimatı ilə olacağı nəzərdə tutulursa, xüsusi qeyd edilməsi vacibdir;
- Konfransa təqdim olunmuş tezislərin toplu şəklində (pdf formatında) konfransın saytında yerləşdirilməsi nəzərdə tutulur. Çap versiyasının hazırlanması iştirakçılar tərəfindən ödəniş hesabına və öncədən təşkilat komitəsi məlumatlandırılırsa mümkün ola bilər.

Tezislərin yazılma qaydası

- Sağ küncdə müəllifin adı (normal qaydada, Bold şriftlə), фамиliyası (böyük hərflərlə, Bold şriftlə).
- 1 sətir aşağıda: oxuduğu ali məktəbin, fakültənin/ yaxud ixtisasın adı, kursu (Bold+Italic hərflərlə)
- Mövzunun adı 1 sətir aşağıda, ortada yazılmalıdır (Bold+böyük hərflərlə).
- 1 sətir aşağıda: e-mail ünvanı (adi şriftlə)
- 1 sətir aşağıda, sağ tərəfdə: elmi rəhbərin elmi dərəcəsi (elmlər namizədi/elmlər doktoru), adı, фамиliyası, işlədiyi ali məktəbin adı və elmi adı (dosent/professor), yazılmalıdır (adi şriftlə)
- 1 sətir aşağıda mövzuya aid 4-5 açar söz yazılmalıdır (tezisin yazıldığı dildə, adi şriftlə)
- 1 boş sətirdən sonra əsas mətn yığılmalıdır. Mətn Word proqramında yığılmalıdır: kağızın formatı – A4; sənədin formatı – doc.; docx.; şrift – TimesNewRoman (digər şriftlərlə yığılmış tezislər qəbul olunmayacaqlar); ölçü – 14; sətirlərarası interval –1.
Səhifənin ölçüləri:



- Tezisdə sözlərin sayı - 500 sözə qədər (məqalənin və müəllifin, oxuduğu ali məktəbin və fakültənin adı, müəllifin e-mail ünvanı, elmi rəhbərin adı, açar sözlər və ədəbiyyat nəzərə alınmamaqla)
- Tezis yalnız məruzə edilməsi nəzərdə tutulan dildə göndərilməlidir (açar sözlər həmçinin)
- Tezisdə istinadlar verilməyə bilər. Sonda məruzənin hazırlanması üçün istifadə edilmiş ədəbiyyat siyahısı göstərilməlidir (əlifba sırası ilə)

Tezislərin göndərilmə vaxtı bitdikdən sonra konfransda iştirak üçün seçilən tezislər elan olunacaq, müəlliflər e-mail vasitəsilə məlumatlandırılacaqlar.

Nümunə

ƏLİ VƏLİYEV
Bakı Dövlət Universiteti,
tarix fakültəsi, II kurs tələbəsi
E-mail: txt_kaf@bsu.edu.az

**XX ƏSRİN SONLARINDA
AZƏRBAYCAN – TÜRKİYƏ MÜNASİBƏTLƏRİ**

Elmi rəhbər:
tarix elmləri doktoru Vəli ƏLİYEV,
Bakı Dövlət Universitetinin professoru

Açar sözlər: Azərbaycan, Türkiyə, beynəlxalq təşkilatlarda əməkdaşlıq, beynəlxalq iqtisadi layihələr, Dəlq Qarabağ problemi

Əsas mətn (1 interval, 14 şrift, TimesNewRoman)